

AMAZON WEB SERVER ÜZƏRİNDE BITCOİN VƏ DİĞƏR KRIPTOVALYUTALARIN MƏDƏNÇİLİK ÜSULU İLƏ ƏLDƏ EDİLMƏSİ ÜÇÜN İSTİFADƏ OLUNAN ƏSAS TƏLƏBLƏR

¹CƏFƏROV NİZAMI DUMAN oğlu,

²TALIBOV MAHİR YUNUS oğlu

Azərbaycan Texniki Universiteti, Bakı, Azərbaycan, 1-dosent

R.I.S.K. Company, Bakı, Azərbaycan, 2- sistem mühəndisi

nizami_cd@mail.ru, mahirtalibov3@gmail.com

Açar sözlər: "AWS- Amazon Web server", "Elastik Hesablaşma Buludu", "Qrafik İşləmə Kartı", "Tətbiqə xüsusi integrasiya olunmuş dövrə", Hash algoritmi, hovuz, kriptovalyuta

Giriş. Bir qayda olaraq, Bitcoins və digər kriptovalyutaları üç üsüldən biri ilə əldə edə bilirik: onları alaraq, ticarət edərək və ya mədən vasitəsilə. Burada son varianta – Amazon Web Server üzərində kriptomədənçiliyi nəzər yetirəcəyik .

Kriptomədənçiliyi zamanı yüksək keyfiyyətli qrafik kartı olan bir kompüterə ehtiyac duyurug və bu, çox vasait tələb edən bir üsuldür. Təsəssüf ki, çatışmayan bəzi şəyələr var[1,6].

Məsələn:

1. Qrafik kartların baha olması;
2. Elektrik enerjisinin həddindən artıq çox sərf edilməsi;
3. Aparat və program təminatı ilə bağlı hər hansı texniki problemin həll olunmasına çox zaman sərf edilməsi.

Bununla birləikdə, Amazon Web Server əvvəlcədən xərc tələb etmədən bir test sürücüsü götürü biləcəyimiz bir çox fərqli növdə "GPU- Graphics Processing Unit" ilə təchiz olunmuş, "EC2 (Amazon Elastic Compute Cloud)" nümunələri təqdim etdiyindən, bu ən populyar bulud platformasında, mədənçiliyi sinamaq və nə qədər zangın ola biləcəyimizi görmək olar. [5]

Məsələnin həlli: Amazon Web server üzərində mədənçilik prosesinin istifadə edilməsi, Bulud texnologiyasının bir nümayəndəsi olan Amazon Web serverden istifadə edərək , istifadəçilərin üzləşdiyi texniki və digər problemlərin qurum tərəfindən həll edilərək biza təklif etdiyi bir məhsul nümunəsidir. Bulud texnologiyaları – istifadəçiə xidmət edən, lokal və ya Internet şəbəkəsi vasitəsilə xidmətlərə əlyətərlilik imkanı verən program-aparat təminatıdır.

Amazon Web Server üzərində Bitcoin və kriptovalyutaların əldə edilməsi. Bəzi araşdırmałardan sonra başa düşülür ki, heç olmasa uzaqdan səmərəli şəkildə Bitcoins qazanmaq üçün qrafik karta sahib olmaq kifayət deyil . "ASIC Miner" adlı ixtisaslaşmış tak məqsədli bir aparat ehtiyac var. Bunlar bir çox satıcıdan əldə edilə bilər və satın almaq üçün böyük xərc tələb olunur. Bu işə arzuolunan deyil.

Bəs işin sonu budurmu? Xeyr, əlbətdə elə deyil. Hələ də qrafik kartlarda səmərəli şəkildə çıxarıla bilən bəzi kriptovalyutalar var. Belə nümunələrdən biri Ethereumdur. Gəlin buna nəzər salaq.

"ASIC Bitcoin Miner" nadir?

"Application-specific integrated circuit " (Tətbiqə xüsusi integrasiya olunmuş dövrə) mədənçisi yalnız mədən məqsədləri üçün hazırlanmış bir cihazdır, səhəbət rəqəmsal valyuta mədənlerindən gedir. Ümumiyyətlə, hər bir "ASIC" mədənçisi müəyyən bir rəqəmsal valyuta çıxarmaq üçün qurulur. Beləliklə, bir "Bitcoin ASIC" mədənçisi yalnız bitcoin qazana bilər. "Bitcoin ASIC"-ləri xüsusi ixtisaslaşmış Bitcoin mədən kompüterləri və ya "bitcoin generatorları" kimi düşünmək olar.

Digər kriptovalyuta növlərindən biri olan Ethereum mədənçiliyinə başlamaq üçün dörd şeyə ehtiyacımız var:

1. Ödənişlər üçün Ethereum pul-kisəsi;
2. Mədən programı;
3. Mədən hovuzuna qoşulma;
4. Effektiv aparat təminatı.

Pul-kisəsi Ethereum, krivalyutasinın balansını saxladığımız hesab nömrəsidir. Onun yaradılmasının bir çox yolu var: online xidmətlərin, masaüstü program təminatının və ya əlavə təhlükəsiz avtomom pul kisəsinin alınması. <https://tronscan.org/>-da özümüz tərəfindən kriptovalyutanın saxlanması üçün pul kisəsinin yaradılması yalnız test məqsədləri üçündür, amma bunu pul kisəsi yarada biləcək hər hansı bir xidmət da bilər.

Pul kisəsinin yaradılmasından sonra üvnana diqqət yetirsək, orada, 0x99b36B [...] 21ecac2c15 kimi nömrələrin və məktubları uzun ardıcılılığı olacaq. [2]

Quraşdırmanın növbəti hissəsi mədən hovuzudur. Takbaşına mədən işlədiriksə, sonda yeni bir bloku pozmadan potensial olaraq nömrələri uzun müddət qırmaq olar. Əlbətdə, bunun üçün yüksək bir mükafat almaq olar (taqrıban 2 ~ 3 ETH cıvarında), ancaq buna çox uzun zaman sərf edilə bilər və çox qeyri-müəyyən bir nöticə əldə oluna bilər. Mədənçilik yolu ilə kripto qazanmağın daha asan və proqnozlaşdırılan yolu bir mədən hovuzuna qoşulmaqdır.

Mədən hovuzlarının arxasındaki fikir sadədir: bir çox mədənçilər bütün hesablama gücünü ortaqla bir məqsədə sərf edirlər və onlardan biri yeni bir blok hazırlasa, hovuz onların qatqısına uyğun olaraq bütün mədənçilər arasında mükafat ayırır.

İstifadə etdiyimiz program vasitəsilə boş bir siyahı yaranan (blok zəncirimizi saxlamaq üçün) bir blockchain sinfi yarada bilirik.

class Blockchain(object):

```
def __init__(self):
    self.chain = []
    self.current_transactions = []
    def new_block(self):
        # Yeni bir blok yaradır və zəncirə əlavə edir
        def new_transaction(self):
            # Əməliyyat siyahısına yeni bir əməliyyat əlavə edir
@staticmethod
def hash(block):
    # Bloku hash'lər
    pass
@property
def last_block(self):
    # Zəncirdəki son bloku qaytarır
```

Daha çox hesablama gücünə sahib olduğumuz ədəmənin daha böyük bir hissəsini (sədə aritmətik) artırılmış olur. Həm də hovuz nə qədər böyükdürsə, üzvlər daha tez-tez yeni bir blok çıxarırlar (sadə statistika) və hovuz nə qədər tez-tez blok çıxarırsa, o qədər çox yenİ mükafat alır və paylayır.

Tək bir blokun necə göründüyüne dair nümunə:

```
block = {
    'index': 1,
    'timestamp': 1506057125.900785,
    'transactions': [
        {
```

```
'sender': "8527147fe1f54269dd545de4b27ee00",
'recipient': "a77f5cdfa2934df3954a5c7c7da5df1f",
'amount': 5,
},
],
'proof': 324984774000,
'previous_hash':
"2cf24dba5fb0a30e26e83b2ac5b9e29e1b161e5c1fa7425e73043362938b9824"
}
```

Bu nöqtədə zəncir fikri beyninizdə aydın olmalıdır. Böyük hovuzlarda yeni bloklar bir neçə dəqiqə ərzində yaradılır.

<https://ethermine.org/> - dan istifadə edilməsi üçün heç bir qeydiyyat tələb etmir, qoşulmaq çox asandır, 0,01 ETH (2021-ci il fevral ayında təqribən 18 dollar olub) toplaşdırınan sonra payınızı istədiyiniz anda götürə bilərsiniz və bir çox digər hovuzdan daha az müddətdə, yəni mükafatlarınızın pul-kisəsinə gəlməsi üçün çox gözəlməli olmayacaqsınız

İndi program üçün hal-hazırda ən məşhur "GitHub ethminer" görünür.

"Ethminer" programı əsasən iki parametr qəbul edir - əvvəller yaratdığımız pul-kisəsinin ünvanı olan bir işçinin identifikasiatoru və hovuzun son nöqtəsinin ünvanı, hər ikisi də rahat şəkildə bir URI-yə toplanır:

Ethminer -P təbəqələri: //0x99b36B [...] ECac2c15@us2.ethermine.org: 5555

Bu işlərin qurulması və program təminatı tərəfidir. İndi biza lazımlı olan yalnız onu idarə etmək üçün bir yerdir.


Mədənçilik üçün doğru "EC2 (Amazon Elastic Compute Cloud)" nümunəsinin seçiləsi. Amazon, açıq "NVIDIA" kartları ilə təchiz olunmuş bir sıra fərqli "GPU" nümunələri təqdim edir ki, bu da açıq şəkildə işləməsi və fərqli performans təmin etməsi üçün fərqli məbləğlərə başa gəlir.

Biz dollar üçün ən yaxşı partlayışı, yəni "AWS"-ə ödənilən hər dollar üçün ən yaxşı nəticəni istəyirik. Bunu necə ölçə bilərik?

Hər bir instansiya növü iki dəyişən tərəfindən təyin olunan məqsədlərimiz üçündür:

- 1.Saata görə və
- 2.Yarada biləcəyi "Hash" dərəcəsinə görə

Hash nisbəti saniyədə "Mega/Hash" (MH / s) ilə ölçülür və blok zəncirində istifadə olunan performans vahidlərindən biridir. Daha çox "Mega/Hash" hesablaşdırıqca, hovuz mükafatlarının payı daha çox olur, bu qədər sadədir. Bu səbəbdən, məqsədimiz olan ən az xərclə mümkün qədər çox "Mega/Hash" əldə etməkdir.



Şəkil 1. Cari və ortalama Hashrate –in əks olunması

Addım 1 - Fərqli instansiya növlərinin performansını ölçün:

Fərqli "GPU" tipləri ilə bir neçə fərqli instansiya növünü döndürərək, üzərində "Ethminer" işleyək və bildirlən **Hashrate** qiymətlərini qeyd etdikdən sonra Şəkil 1 -də göstərilmiş diaqram vasitəsilə yekun qiymətlərə baxaq.

Daxil olunan **Hashrate** qiymətlərindən sonra nəticələr təcəccübü dərəcədə dəyişdi, məhsuldarlıq "p2.xlarge" -da 1.8 MH/s-dən "p3.8xlarge" -a 312 MH/s-ə qədər dəyişdi. Mövcud bütün nümunə növlərinin sınamasıq da, yekun seçim yaxşı bir baxış təmİN edir.

Ölçülmüş **MH/s** nəticəsinə görə ən güclü nümunəni - p3.8xlarge seçmək olardı, amma bu, həqiqətən ən sərfəli nümunədirdimi? [4]

Addım 2 - ən uyğun qiymətləri tapın:

"AWS"-da, qiymət planına və bölgəyə görə eyni nümunənə növü üçün fərqli qiymətlər əldəyə bilərik. Məsələn erazi tələbi ilə tələb olunan qiymət ABŞ Şərqi - Ohio və ya ABŞ Qərbi - Oregon bölgələrində 0.752 \$/saat arasında dəyişir, Asiya Pasifik - Sidneydə 0.978 \$/saat arasında, Asiya Pasifikdə saat (KDDI) - Tokio - da isə 1.777 \$/saat qədər dəyişir. Bu böyük bir fərdidir! [4].

Tipik olaraq ABŞ-in keçmiş bölgələri - Ohayo, North Virginia və Oregon ən ucuzdur.

Dəyərə təsir edən növbəti amil qiymət planıdır. Ən bahalı, yuxarıda göstərildiyi kimi, ABŞ-in Şərqi Ohayo şəhərindəki saatda 0,752 dollar tələb edir. Biz davamlı olaraq növbəti 1 və ya 3 il ərzində bir mənə idarə etmək istəyirik, ehtiyat bir nümunə alıb 3 illik bir plana 0,283 dollar/saat ödəyə bilərik (tələb olunan qiymətdən 62% qənaṭ). Ancaq əlbəttə ki, hələ 3 il öhdəlik görmək istəmirik və yalnız "AWS"-də mədən işinin bizim üçün necə işlədiyini yoxlamaq və görmək istəyirik.

Ən yaxşı seçim Amazon'un əhəmiyyətli endirimlərlə həddindən artıq istifadə edilmiş bir qabiliyyət təklif etdiyi spot qiymətdir. Spot qiyməti tələbatdan asılı olaraq zamanla dəyişə bilər və əgər ödəməyə hazır olduğunuz məbləği aşarsa, nümunəniz dayandırıla bilər. Amma hər şey yaxşıdır, biz yalnız mümkün qədər az ödəmək istəyirik. Hal-hazırda Ohio-da üçün spot qiymət saat başına 0.2256 dollar - tələbə görə qiymətə 70% endirim!

İndi biza lazımlı olan şey Ohio-dakı bütün nümunə növlərimizin qiymətlərini tapmaq və cədvəlimizə qoymaqdır. [7]

Ohio-da spot qiymətləri (**MH/s** – görə tələb olunan dəyər) Şəkil 2 də əksini tapmışdır.

Instance Type	GPU Type	Number of GPUs	Measured MH/s	Spot Price
g3s.xlarge	Tesla M60	1	2.64	\$0.2250
g4dn.xlarge	Tesla T4	1	22.72	\$0.1578
g4dn.2xlarge	Tesla T4	1	22.9	\$0.2256
g4dn.12xlarge	Tesla T4	4	92.22	\$1.560
p2.xlarge	Tesla K80	1	1.83	\$0.2700
p3.2xlarge	Tesla V100	1	78.01	\$0.9180
p3.8xlarge	Tesla V100	4	312.14	\$3.6700

aws-gpu-3-spot.csv hosted with ❤ by GitHub

view raw

Şəkil 2. Ohioda mövcud spot qiymətləri ("instance type"- instansiya növü, "GPU type" – qrafik kart növü, "Number of GPUs"- qrafik kartların sayı, "Measured MH/s" – MH/s ilə ölçülənisi, "Spot Price" – spot qiymətləri)

Addım 3- Ən sərfli nümunə növü:

Toplanan performans və qiymətlərlə dollar başına məhsuldarlığı hesablaya bilərik və ya hətta bir dollar üçün bəhrəni əldə biləcəyimiz "Mega/Hash"ı hesablaya bilərik. Bu daha yaxşıdır.

Ölçülmüş MH/s-ni götürək, saatda **MH** əldə etmək üçün 3600-ə vurub və dollar başına "Mega/Hash"ı əldə etmək üçün saatda spot qiymətə böllürük.

Yəni :

$$\frac{MH * 1 \text{ saat} (60 \text{ san} * 60 \text{ dəq})}{\text{spot qiyməti(saat üzrə)}}$$

Son nəticələr şəkil 3-də əksini tapmışdır.

Instance Type	GPU Type	Measured MH/s	Spot Price	MH / \$1
g3s.xlarge	1x Tesla M60	2.64	\$0.2250	42,240
g4dn.xlarge	1x Tesla T4	22.72	\$0.1578	518,326
g4dn.2xlarge	1x Tesla T4	22.9	\$0.2256	365,425
g4dn.12xlarge	4x Tesla T4	92.22	\$1.5600	212,815
p2.xlarge	1x Tesla K80	1.83	\$0.2700	24,400
p3.2xlarge	1x Tesla V100	78.01	\$0.9180	305,921
p3.8xlarge	4x Tesla V100	312.14	\$3.6700	306,186


aws-gpu-4-value.csv hosted with ❤ by GitHub

view raw

Şəkil 3. Təcrübənin son spot qiymətləri

Dollar başına bu günə qədər ən yaxşı dəyər, demək olar ki. 520 GH/\$ olan g4dn.xlarge'dır. Mütləq səyallarda qazanan ən sürətli instansiya növü "p3.8xlarge"- dollar başına 40% - dən daha az təsir göstərir. Müsabiqədə P2 itirən "xlarge" 24 GH/\$ dir, buda o deməkdir ki, eyni nəticəni əldə etmək 20 dəfə daha bahaldır.

Nəticə olaraq Ohio, Oregon və ya North Virginia'dakı "g4dn.xlarge" ən yaxşı dəyəri təmin edir. Beləliklə "EthMiner" buludunun formalşama addımlarının şablonuna şəkil 4-də nəzər yetirə bilərsiniz.



Şəkil 4. "EthMiner" buludunun formalşama şablonu

Qrafik kartlı nümunələrdən maksimum yaralarlaqma üçün əvvəlcədən qurulmuş bütün tələb olunan "NVIDIA" sürücüləri ilə birlilikdə verilən "Deep Learning AMI (Ubuntu 18.04) Version 36.0" versiyasından istifadə edəcəyik. Bu, bizi bir çox quraşdırma işlərindən xilas edəcəkdir.[3]

Ayrıca, təcrübələrə uyğun olaraq "SSH- secure Shell" (təhlükəsiz qabıq) girişini nümunələrə interaktiv giriş üçün "SSM-Session Super Manager" sessiya menecerindən istifadə edəcəyik. Bunun əvəzinə, vəb əsası bir qabıq seansından istifadə edilən nümunəyə giriş və ya nümunəyə Linux və ya Mac shell-ləri daxil olmaq üçün "SSM" lazımlı komanda xətti alottindən istifadə etmək olar.[8]

Nümunəyə giriş əldə etdikdən sonra, məsələn, **tail -f /tmp/ethminer.log** ilə mədənçi jurnalına baxa və "Hash" nisbətini yoxlaya bilərik.
(Bu şəkil 5 -də bu əks olmuşdur).

```

tail -f /tmp/ethminer.log
ethminer Job: A4 22.91 MiB - c10 11.10, cui1
ethminer Job: 6bb87bb1.. eu1.ethernine.org [172.65.207.106:5555]
ethminer Job: A4 22.90 MiB - c10 11.10, cui1
ethminer Job: 6bb05d37.. eu1.ethernine.org [172.65.207.106:5555]
ethminer Job: A4 22.89 MiB - c10 11.10, cui1
ethminer Job: 647803f2.. eu1.ethernine.org [172.65.207.106:5555]
ethminer Job: 647803f2.. Sol: 0x0fadd8c9494bab49
ethminer Job: Accepted 13 ms .. eu1.ethernine.org [172.65.207.106:5555]
ethminer Job: bt2eb1d8.. eu1.ethernine.org [172.65.207.106:5555]
ethminer Job: 5e0fe3b8.. eu1.ethernine.org [172.65.207.106:5555]
ethminer Job: A5 22.89 MiB - c10 11.10, cui1
ethminer Job: 2d57de3.. eu1.ethernine.org [172.65.207.106:5555]
ethminer Job: d8c74bc8.. eu1.ethernine.org [172.65.207.106:5555]
ethminer Job: A5 22.88 MiB - c10 11.10, cui1
ethminer Job: 110ea948.. eu1.ethernine.org [172.65.207.106:5555]

```

Şəkil 5. Mədənçi jurnalında "Hash" nisbətinə baxılması

Nəticə. Təqdim olunan məqalədə, dünyada tətbiq sahəsinə görə əsas şirkətlərdən biri olan "Amazon Web Server" in biza təklif etdiyi resurslardan istifadə edərək ən təhlükəsiz və ən keyfiyyətli yolla mədənçilik üsulunun tətbiq olunmasının təhləbləri verilmişdir.

ƏDƏBİYYAT

- <https://bitcoinlerim.com/cripto-para-dunyasinda-dikkat-edilmesi-gereken-noktalar/>
- <https://www.investopedia.com/terms/d/datamining.asp#:~:text=Data%20mining%20is%20a%20process,increase%20sales%20and%20decrease%20costs.>
- [https://searchcio.techtarget.com/feature/The-role-of-the-CIO-today-requires-2-key-skills?utm_source=google&int=off&pre-off&utm_medium=cpc&utm_term=GAW&utm_content=sy_lp01212021GOOGOTHR_GsidsCIO_RedHat_Essential_LP154197_LI2262617](https://searchcio.techtarget.com/feature/The-role-of-the-CIO-today-requires-2-key-skills?utm_source=google&int=off&pre-off&utm_medium=cpc&utm_term=GAW&utm_content=sy_lp01212021GOOGOTHR_GsidsCIO_RedHat_Essential_LP154197_LI2262617&utm_campaign=RedHat_Essential_sCIO_EMEA&Offer=sy_lp01212021GOOGOTHR_GsidsCIO_RedHat_Essential_LP154197_LI2262617)
- <https://www.forbes.com/sites/robertanzalone/2020/08/13/bitcoin-mining-can-be-profitable-if-you-generate-the-power/?sh=8837e5257024>
- Гокоев А.С. Сфёры применения криптовалюты и возможности замещения денег // Международный научный журнал. №б. Уфа, 2017, с. 60-64

6. Столбовская Н.К., Рыбакова А.О. Криптовалюта в современной экономике. т.22, № 2 (12). Россия. Азево, 2019, с.45-51
7. Dingli A. and Fournier K. "Financial time series forecasting – A deep learning approach" // International Journal of Machine Learning and Computing. vol. 7, 2017, pp. 118-122
8. McNally S., Roche J. and Caton S. "Predicting the price of Bitcoin using Machine Learning" / 26th Euromicro International Conf. Parallel, Distributed and Network-based Processing, March 2018, pp. 339-343
9. Cəfərov N.D., Quliyev T.S. Banklarda reyestr xidmətlərinə "1C: müəssisə" sisteminin "Bulud texnologiyası" əsasında tətbiqinin əsas istiqamətləri // Sumqayıt Dövlət Universiteti, Elmi xəbərlər, Təbiat və texniki elmlər bölməsi. c. 20, № 4. Sumqayıt: SDU, 2020, s. 70-76; <https://elibrary.ru/item.asp?id=44600584>

РЕЗЮМЕ

ОСНОВНЫЕ ТРЕБОВАНИЯ, ИСПОЛЬЗУЕМЫЕ ДЛЯ ДОБЫЧИ БИТКОИН И ДРУГИХ КРИПТОВАЛЮТ НА ВЕБ-СЕРВЕРЕ AMAZON

Джафаров Н.Д., Талибов М.Ю.

Ключевые слова: «AWS-Amzon Web server», «Elastic Computing Cloud», «Графическая карта», «Интегральная схема для конкретного приложения», алгоритм хеширования, пул, криптовалюта

Как известно, криптовалюта сейчас широко распространена в мире, и люди проявляют к ней большой интерес. Обычные облачные технологии являются одним из основных методов получения криптовалюты, который является более эффективным и качественным. В статье приводятся конкретные примеры возможностей использования Amazon Web Server, одного из видов облачных технологий, и соответственно объясняются их требования.

SUMMARY

THE MAIN REQUIREMENTS FOR GETTING BITCOIN AND OTHER CRYPTOCURRENCIES ON AMAZON WEB SERVER WITH MINING METHOD

Jafarov N.D., Talibov M.Y.

Key words: "Amazon Web server", Elastic Compute Cloud", "Graphics Processing Unit
"Application-Specific Integrated Circuit", Hash algorithm, pool, Cryptocurrency.

As you know nowadays cryptocurrency is widespread in the world and got great interest among the people. Cloud technology is another important method of optimizing and raising the quality of people's adoption of mining technology which is one of the main ways to obtain cryptocurrencies. The possibilities of each aspect of using Amazon Web Server, one of the types of Cloud Technology are shown with concrete examples and their requirements are explained accordingly.

Daxilolma tarixi:	İlkin variant	25.03.2021
	Son variant	27.04.2021